

UOT 821.112.2

Məlahət Osmanova
Azərbaycan Respublikasının Prezidenti Yanında
Dövlət idarəciliyik Akademiyası
malehat@inbox.ru

HERTA MÜLLERİN “QƏLBDƏKİ HEYVAN” ROMANINDA YADDAS VƏ KİMLİK PROBLEMI

Açar sözlər: Herta Müller, “Qəlbdəki heyvan”, totalitarizm, özgələşmə.

Key words: Herta Müller, “The Land of Green Plums”, totalitarianism, alienation.

Ключевые слова: Герта Мюллер, «Сердце-зверь», тоталитаризм, отчуждение.

Alman dilində yazan rumınıyalı Herta Müller 2009-cu ildə Nobel mükafatına layiq görüldü və bu ildən başlayaraq dünyanın ən çox oxunan yazıçılar sırasında yer aldı. O, totalitar rejimlərdə yaşayan və repressiyaya məruz qalan insanın sosial sistemlərin “qurbanına” çevrilməsindən yaxır, özgələşmiş insanın faciəsindən söz açırdı. Herta Müllerin romanlarını Frans Kafka və Vinfrid Georq Zebaldın əsərləri ilə müqayisə edir və yazırıqlar ki, onun yaratdığı obrazlar tənha və özgələşməyə məruz qalan insanı təcəssüm edir.

Rumınıyanın Banat əyalətindən olan, şvab kəndli ailəsində doğulan yazıçı siyasi təqiblərə məruz qalmış, rumın gizli polis rejimi ilə əməkdaşlıqdan boyun qaçırdığını görə Qərbi Almaniyaya mühacir etməyə məcbur olmuşdur. Bir qayda olaraq Herta Müllerin əsərləri bioqrafik xarakter daşıyır. Repressiya qurbanlarının qorxu və ümidsizlik hissi yazıcının bütün romanlarının əsas ideyası kimi yaradıcılığının ana xəttini təşkil edir. Yaziçi “Der Fuchs war damals schon der Jäger” (“Tükü hələ o zamana ovçu idi”), “Heute wär ich mir lieber nicht begegnet” (“Kaş bu gün özümlə görüşməyədim”), “Atemschaukel” (“Nəfəs yelləncəyi”), “Herztier” (“Qəlbdəki heyvan”) əsərlərində insan tənhalığından, onun siyasi quruluşa qarşı nifratindən, cəmiyyət tərəfindən özgələşməyə səbəb olan faciəsindən və kimlik mücadiləsində bəhs edir. Mühacirət həyatı ona “Reisende auf einem Bein” (“Bir ayaqlı yolcular”) romanını yazmağa material vermiş və bu əsərində özü kimi mühacir həyatı yaşayan qaçqının ağrı-acılarından bəhs etmişdir. Repressiya sistemlərində dialoq və qarşılıqlı əlaqələri qura bilməyən insan

faciəsindən yazar yəzici demək olar ki, bütün əsərlərində müxtəlif insanlar arasında yaşanan ünsiyyət maneələrini dəf etməyin yollarını arayır. Təsadüfü deyil ki, yəziciyə Nobel mükafatını təqdim edən İsvəç akademiyasının üzvü Anders Olsson "Qəlbdəki heyvan" romanını "bir qrup gəncin terror rejimindən qaçmasının ustalıqla təsviri" kimi dəyərləndirmişdir [1].

Yəzicinin poetik dili rumın mənşəlidir və bu səbəbdən alman dilinə tərcümədə "Herztier" ("Qəlbdəki heyvan") romanının adında rumın söz oyunu "inima" (qəlb) və "animal" (heyvan) sözlərindən istifadə olunub. Görünür bu rumın dilinə ikili münasibətdən qaynaqlanır. Bir tərəfdən o, rumın dilinə poetik obraxlılığın mənbəyi kimi baxsa da, digər tərəfdən onu qorxu və təhdid dili kimi də dərk edir (Herta Müllerin ailəsi Ruminiyanın Çauşeski siyasi rejimində yaşayan alman azlıqlarına aiddir – O.M.).

"Herztier" (hərfi mənada ürək-heyan – O.M.) ingilis dilinə tərcümədə "The Land of Green Plums" metaforik mənə bildirən "Yaşıl gavalılar ölkəsi" kimi tərcümə edilib. Qeyd etməliyik ki, belə tərcümə də əsərin ideyasını ifadə edir. Əsərdəki "Bütün şəhər bitlərlə qaynayır" [8, s.12] ifadəsi da metaforik mənə daşıır, amma eyni zamanda da gerçəklilikin təsviri kimi surrealdir. Müəllifin təhkiyəsində yaşıl gavalıları yeyən gözətçinin bir tərəfdən heç nə başa düşməyən, uşaqlıqda olduğu kimi dəyməmiş meyvələri uğurlayıb yeyən gəncin ağılsızlığını göstərir, digər tərəfdən yeməyə bir şey tapmayan "qaçqınım" total əlamətini ifadə edir. Əsərin digər yerində kandililərin sallaqxanada başı kəsilmiş heyvanın isti qanını içməsi səhnəsi adı məsiət hadisəsini göstərir, müəllif təhkiyəsində Çauşesku rejimində yaşayan, "qan içilən" yuzlərlə insanın bədii obrazını təcəssüm edir.

Yaşıl gavalı metaforası roman boyu təhkiyəcinin keçmişini ilə bağlı hədisələrin dilmancına çevirilir. Bir tərəfdən övladına yetişməmiş yaşıl gavalı dan uzaq durmağı tələb edən ana onun xəstələnməsindən qorxur. Amma eyni zamanda da polisin acgözlükle yaşıl gavalının həvəslə yeməsi Çauşesku rejimində amansız zülmə məruz qalan almandilli gənc şvabların qızılıması ilə həməhəng səslaşır. Bu onunla bağlıdır ki, müəllif təhkiyəsində yaşıl gavalı həmçinin gənclik və ya uşaqlığın metaforası kimi izah olunur. Əsərin digər yerində təhkiyəçi rumın polislərinin acgözlükle yaşıl gavalıları ciblərinə dürtməsini təsvir edir: "Onlar sanki uşaqlıqda olduğu kimi kənd ağaclarından gavalı uğurlayırdılar" [8, s.19]. Yəzici gavalı oğrularının idarə etdiyi polis dövlətini acgözlüyün, axmaqlığın və qəddarlığın simvolu kimi göstərir və onların törətdiyi pisliklərdən bəhs edir: "Yazılıb oxumağı ölkədə hamı bacarıır. Çox istəsən şeir də yaza bilərsən, hətta antidövlət cinayət təşkilatında olmaya da bilərsən. Bizim incəsənət, bizim xalq özü üçün yaradır, bizim ol-

kə bir dəstə satqına ehtiyac duymur. Almanca yazısızsa, gedin Almaniyaya, bəlkə çürük burjua bataqlığında özünüzi evdəki kimi hiss edərsiz. Mən elə bildirdim ki, siz ağillana bilərsiz" [8, s.37].

Totalitar rejimin iç üzünü açıb ifşa edən yəzici insanların münasibətlərin yox olmasını acı gerçəklilik kimi təsvir edir. Bu münasibətlərin yoxluğu totalitar rejimin idarə etmə mexanizmisi ilə əlaqələndirir və göstərir ki, insanların ictimai həyatını məhv etməklə belə sistemlər özünü qoruyur. Brigid Hayns yazar ki, Herta Müller insanların münasibətlərdə qorxu və şübhə dolu hayatı növinkı ayrı-ayrı földlərin simasında, hətta nəsillər arası münasibətlərdə də təsvir edir: "Əgər yaşı nəsil öz travmaları və xatirələri ilə təcrid olunmuşulsarsa, gənclər terror və repressiyalardan qorxurdular" [6, s.88].

Göründüyü kimi kimliyini itirmiş insanın yaşamاق mücadiləsindən bəhs edən "Qəlbdəki heyvan" romanında yəzici Ruminiyanın kommunist rejimini Apokalipsisin obrazı kimi təsvir edir. Ruminiyanın qorbında yerləşən Timişoara şəhərinin sakinləri və onların həyat tərzi hadisələrin faciəvi tonu kimi bütün əsər boyu oxucu gözündə canlanır. Yəzici doğma dilinin itirilmasından qorxan almanın təzyiq altında olsa da öz dillərini qoruyub saxlamaq istəyini diktator sistemlərində qorunma mexanizmisi kimi təqdim edir. O, bu hadisələrin yaranmasına səbəb olan şəraiti təsvir edərkən almanın biri-biriylə ünsiyyətini ümidi yeri kimi göstərir.

Təhlükəsizlik qüvvələrinin və diktaturun mövcudluğunu nümayiş etdirən Herta Müller hakimiyətin təhlükəsini və repressiv gücün vurgulamaq üçün alman dilinə olan hücumu və almanın aşağılanması "parçala hökm sürür" prinsipi ilə əlaqələndirir. Bu səhnə həmçinin diktatura rejimlərin ifası, bu rejimlərin "qurbanı" olan insanların təsviridirsə, eyni zamanda da "nəzarətə, təqiblərə və xəyanətlərə baxmayaraq, özünüqoruma və kimliyini dərk etmə kimi də görünür" [9, s.14].

Göründüyü kimi Ruminiyanın şərqində yaşayan almandilli azlıqlardan olan şvabların həyatı Herta Müllerin yaradıcılığının əsas mövzu dairəsini təşkil edir ("Nəfəs yelləncəyi", "Tülü hələ o zaman ovçu idi"). Mühəribədən sonra Şərqi Avropadan qovulan almandilli ruminiyalı şvablar əmək düşərgələrinə sürgün edilmiş, daima təqiblərə məruz qalmışlar. Ruminiyada hökm süran kommunist rejimində isə ağır təzyiqlərlə üzlaşmış, ana dilinin itiriləsi ilə qarşılaşmışlar. "Qəlbdəki heyvan" romanındaki hadisələr də şvab icmasının bir üzvü tərəfindən məşəqqətli həyat həkayəsi kimi nəql edilir.

O da qeyd edilməlidir ki, Herta Müller həyətəmiz yəzicidir və ö, öz əsərləri ilə ədəbi prosesə təsir göstərmüşdür. Onun yaratdığı süjet Ruminiyada yaşanan Çauşeskunun diktatura rejimi və onun təzyiqlərinə məruz qalan vətəndaşlarının acı taleyi kimi hər bir oxucunu düşündürür. Yəzicinin təskətə vətəndaşlarının acı taleyi kimi hər bir oxucunu düşündürür.

vir etdiyi qorxu və inamsızlıq hissi bütün əsərə nüfuz edir və real tarixi gerçəklilik kimi canlanır. Gizli polis rejimindən qaçan və Almaniyaya sığınan əsərin qəhrəmanları mühacir həyatını da yaşı bilmirlər. Onlar yaşadıqları qorxu və təqib atmosferini sığındıqları ölkəyə daşıyrı və yaşadıqları yeni həyatı da qorxu ilə davam edirlər. Onların çoxu intihar edir, ikişəmisi şəxsiyyətin ağrılarını yaşayır və elə bu səbəbdən həyatın mənasılılığını anlayırlar. Qorxu əsərin hər bir personajının həyat tarzi, insanlararası münasibətlərin ayrılmaz hissəsinə çevirilir. "Herta Müller yaradıcılığında Sekuritate qorxusu" adlı məqaləsində ("Sekuritate" Ruminiya Sosialist Respublikasında gizli dövlət orqani-M.O.) Aneta Lontrasova yazır ki, "gizli polis rejimi bütün rumınlardan qanına işləmişdir. Ondan qutulmağın yolları mümkünsüz idi" [7, s.340].

Yazıcıının realist təsviri almandilli ailələrdə yaşanan təzyiqlərdən də yan keçmir. Təqiblərə məruz qalan almanlar Almaniya mühacirətini qəbul etməsələr də övladlarını icma daxilində saxlamaq üçün onların üzərində nəzarəti gücləndirirlər. Alman və rumın dilləri arasında qalan gənclər kollecdə oxuyub sonra Almaniyaya köçsərlər də burada də dil bəyəri yaşayırlar. Paradoks o zaman yaranır ki, onların hər biri Ruminiyada alman olduqları halda Almaniyada rumın olduqlarını anlayırlar. Onlar xəyal etdikləri Almaniyada yeni sosial, mədəni və dil çətinlikləri ilə qarşılaşır, yeni problemlərlə üzəşsirlər. Əsərin qəhrəmanlarından biri olan Georq Frankfurta yerləşməsindən bir həftə sonra intihar edir.

"Wenn wir schweigen, werden wir unangenehm, wenn wir reden, werden wir lächerlich" [8, s.2] "biz susunda xoşagalmaz oluruq, biz danışanda gülməli oluruq" ifadəsi ilə başlayan roman danışmaq, ucadan danışmaq, səmimi anları, xatırələri kollektiv yaddaşa köçürmək problemləri ilə bağlıdır: "Susmaq pauza deyil, özü-özünə qalmaqdır. Hər hansı bir ifadə əvvəlkinin artıq olmamasından sonra gəlir. Susanda isə hamı birdən gəlir... amma hamı da elə içəridə asılı qılır: uzun müddət deyilməyənlərə heç vaxt deyilməyənlər. Özünə qapanma sabit vəziyyətdir. Danışmaq isə özünü yeyən bir sapdır, onu hər dəfə yenidən düyünləmək lazımdır" [8, s.40].

Əsərdəki hadisələr dostları və özünün gizli polis rejiminin təqiblərinə məruz qalan qızın hekayəsində nəql edilir. Maraqlıdır ki, yazıçı süjet xəttini ardıcıl şəkildə qurmur. O, hadisələri gənc qızın diliylə danışsa da oxucu təsəvvüründə bütün qəhrəmanların düşüncələri kimi təqdim edilir. Elə bu səbəbdən gerçek hadisələrin özü deyil, onların yaranma səbəbləri maraq doğurur. Başqa sözə, əsərdə hadisənin özü deyil, hadisə haqqında xatırələr əsas götürülür. Uşaq təsəvvürü ilə xatırlanan döşətli hadisələr məsumluq statusu alır və beləcə, daha canlı və daha real görünür. Totalitar dövlətdə ke-

çirilən uşaqlıq illəri təhkiyənin semantik yükü ilə əsas obrazlara aydınlıq gətirir, gərginlik nöqtələri açılır və yazılının çatdırmaq istədiyi ideyani müşyəyən edir. Xatırələr növündə keçmişlə, həmçinin yuxularla, arzularla əlaqədə insanın ekzistensial dünyasını ifadə edir.

Əsərin vacib məqamlarından biri də bütün personajlar arasında dialoqun yoxluğu problemidir. Dialoq böhrəni onları biri-birindən təcrübə edir, inamsızlıq yaradır və bu şəkildə hər biri o biri üçün potensial rəqibə, satqına çevrilir. Görünür bu problemin yaranmasında müstəsna rolü siyasi vəziyyətin nöticəsi – geniş yayılmış qorxu və inamsızlıq mühiti oyadır.

Təhkiyəçi etiraf edir ki, universitetə oxumağa göləndə hamı ona qorxulu, potensial xain kimi görür. Yalnız otaq yoldaşı Lola forqlı idi. Onun forqlılılığı davranışlarında, insanların münasibətində özünü göstərir. Lakin Lolanın intihar etməsi qəhrəmanın tələbə yoldaşları ilə əlaqəsini birdəfəlik yox edir. Onun kəməri ilə özünü asması səhnəsi təhkiyəcidi travmali uşaqlıq xatırələrini oyadır. Hadisələrin inkişafı boyu Lolandan qalan gündəliyin köməyi ilə o, tələbə yoldaşları və keçmişlə ilə qiyabi də olsa əlaqə yaradır. Tədricən məlum olur ki, tələbə yoldaşları Lolanın intihar etməsindən inanmur və bu faciəni töşkil olunmuş siyasi terror adlandırırlar. Lolanın gündəliyindəki sadələvh qeydlər və yaşadığı həyəcanlar romanın digər qəhrəmanları üçün repressiya rejimində təqiblərə məruz qalan insan faciəsinin sənədindən çevirilir. Digər tərəfdən gündəlikdəki yazılar qəhrəmanın özünü dərk etməsinə yol açır: "Lolanın yazdıqlarını ucadan səsləndirmək olardı, amma onları yenidən yazmaq qətiyyən mümkün deyildi. Bu ifadələr danişan yuxu kimi idi, amma onları yazmaq mümkün deyildi" [8, s.21]. Karin Bauer haqlı olaraq qeyd edir ki, Müllerin əsəri siyasi xarakter daşıyır və "totalitar hakimiyətə açıq müqavimət forması kimi" maraqlıdır. Elə bu səbəbdən tədqiqatçı əsərdəki personajları "mürəkkəb və birmənəli olmayan obrazlar" adlandırır [2, s.422].

Oxucu əsərin təhkiyəcisi haqda sona qədər məlumat əldə edə bilmir. O, özü haqda gah "mən", gah da "kimsə" deyərək tələbə yataqxanasında yaşayan və iclaslarda yekdilliliklə səs verən kütlənin səsini ifadə edir. Uşaqlıq xatırələrini danişanda isə sadəcə uşaq kimi çıxış edir, məsumcasına hadisələrə şərh verir. Görünən odur ki, təhkiyənin şəxsi təcrübəsi hadisələrə obyektiv nəzər salmaqdə müstəsna rol oynayır, tarixi hadisələrin fonunu göstərən sənəd kimi çıxış edir. Əvvəl kəndin, sonra şəhərin təsviri, daha sonra yataqxana otığındaki həyat sosialist quruluşundakı həyat haqqıtlarınə uğun şəkildə qurulur. Tədricən ətalət içində hökm sürən həyat təsvirinin arkasında qorxu və çıxılmazlıq hissini hakim kəsildiyi fərdin faciəsi görünür: "o ölükdə onlar qorxu içində yaşayırdılar" [8, s.48]. İnsanın hayatında qarşılaşıduğu bütün sahələrə: "Bütün ölkələrin proletarıları birləşin!" şəhəri

hakim kəsilir, lakin hakimiyyət yalnız "diktator" və onun "mühafizəçilərini" ifadə edir.

Lolanın varlığı təhkiyacının hayatı ilə iç-içə görünürlər və bu sabəbdən oxucu gündəlikdə yazılınları sübut-dəlil kimi anlayır və başa düşür. Başqa sözlər, uşaqlıq xatırları Lolanın həqiqətləri ilə iç-içə daha böyük miqyas alır və faciənin dəhşətini bütün çılpalığı ilə təsvir edir. Qorxu altında yaşayan uşağın gerçəkliliklə üz-üzə qalması sonraları dissident həyatı yaşayan tələbənin travmatik şokunu xatırladır. Bir qayda olaraq travmalarla yaşayan insanın ətrafla əlaqəsinin itmesi, inamsızlıqlandıran gərginliyi, ömrünün qalan hissəsi üçün normal insanı münasibətlərin pozulması ilə nəticələnir. Herta Müllerin əsəri bu travmalarla yaşayan və ondan qurtula bilməyən insan faciasının əksidir.

Yazıcı diktaturanın süqtundan sonra da insanlarası münasibətlərin qırılması və yox olmasını sağ qalanların travması kimi təsvir edir. Herta Müllerin romanlarını təhlil edən Mariya Dedikova da "Qəlbdəki heyvan" romanını diktatura rejimlərinə qarşı yazılın əsəri kimi qeyd edir və yazar ki, o, (müəllif – O.M.) "labirintdən çıxməq və ölkədəki vəziyyəti dəyişdirməyin qeyri-mümkünlüyünü görəndə fikrini bildirmək haqqını özündə saxlayır... "Qəlbdəki heyvan" romanı totalitar sistemdə məhv edilə bilən fərdin həssallığına, gücünə və həyata olan sevgisindən işarədir" [4, s.25].

Yazıcı isə özü müsahibələrinin birində əsərini belə şərh edir: "Es ist ein sehr persönliches Buch. Das kann nur erkennen, wer mit mir seinerzeit zusammengelebt hat, und auch der erkennt nur gewisse Züge" [10, s.48]. "Bu çok şəxsi kitabı. Onu yalnız mənimlə o vaxt yaşayan anlaya bilər, amma o, da hələ yalnız müəyyən xüsusiyyətləri qəbul edər". Alman azlıqlarının təzyiqlərlə üzləsməsi və məhz alman olduqları üçün təqiblərə məruz qalması səhnəsi bu həyatı yaşayan Herta Müllerin hekayəsində daha inandırıcı görünür. Yazıcıının baş verən hadisələrin bu və ya digər şəkildə yaşaması əsəri daha da canlı edir. Oxucu gerçək həyat səhnələri ilə üz-üzə qalır, totalitar rejimin götirdiyi həqiqətləri bütün çılpalığı ilə görür və faciənin miqyasını dərk edir. Bu sabəbdən Avropa ədəbi təqnidində "Qəlbdəki heyvan" romanı "qorxu və təzyiqlərə məruz qalan insan" [11, s.116] faciəsi kimi şərh edilir: "Qorxu və təcrid, atılmışlıq hər bir personajın xarakterik xüsusiyyətidir. Müəllif göstərir ki, qorxu öz həyatını yaşıyır. O, subyektdən kənarda da mövəuddur" [5, s.523].

Adsız təhkiyacının faciəsi daha dərindir. Məlum olur ki, utandığı və kim-inləşə bölüşə bilmədiyi acı gerçəklilik onun atası ilə bağlıdır. İkinci Dünya müharibəsi zamanı SS zabiti olmuş atası "özgər şəhərlərdə və ölkələrdə qəbiristanlıqlar yaradırdı, sonra isə evə dönüb bostan əkirdi" [8, s.172]. Özünün se-

çimsizliyini yaşadığı quruluşla bağlayan təhkiyəçi on böyük çıxılmazlığı atası ilə bağlı həqiqətdə görür: "Dünyada elə bir insan varmı ki, öz atasını seçsin?" [8, s.173]. Bu ağır yükü bütün ömrü boyu özü ilə daşıyan və ondan qurtula bilməyən qız absurd gerçəkliliklə üz-üzə qalır. Keçmiş bütün varlığı ilə onun bu gündündə travmatik şok kimi yaşıyır, həyat sürür və reallığını yaradır. Əcdadları ilə bağlı ümumi keçmiş şəxsi xatırələr üçün katalizator olur, şəxsi hissələri isə başqalarının həyatına çevirilir və bu şəkildə ümumi konteksti ifadə edir.

Herta Müller öz şəxsi təcrübələrini ümumxalq təcrübəsi ilə birləşdirərək kollektiv yaddaşın formalşamasında iştirak edir və bu şəkildə onu gölöcəyə ötürür. Heç də təsadüfü deyil ki, Brigid Hayns və Lin Marven almanın dilində yazan Mülleri müasir dünyanın problemlərindən yazan yazıçı kimi qeyd edir və əsər haqqında yazarlar ki, "o, diktatura, mühacir həyatı, yaddaş və identifikasiyadən bəhs edir və bu sabəbdən onun asarı milli sərhədləri aşır, daha qlobal problemlərə toxunur, siyasi zülmə və onun uzunmüddətli nəticələrinə sadıq qalan rejimlərdən əlaqələrdən bəhs edir" [3, s.37].

Göründüyü kimi Herta Müllerin "Qəlbdəki heyvan" romanı ənənəvi alman romanının sərhədlərini aşır və ümumiyyətlə, çağdaş almanın ədəbiyyatı haqqında fikirləri dəyişir. Son illər çağdaş almanın ədəbiyyatı Almaniyada yaşayan etnik azlıqların və ora köçən mühacirlərin də ədəbiyyatı hesab olunur. Bu sıraya alman-rumın mənşəli Herta Müllerin romanları da aid edilir. Herta Müller "başqa" ədəbiyyatı "yerli" ədəbiyyatla bir arada təsvir edən yazıçı kimi almanın romanının ən gözəl nümunələrini yarada bilməş, onu dünya ədəbiyyatının ədəbi-bədii problemləri müstəvisinə çıxarmışdır.

İstifadə olunmuş ədəbiyyat

1. Award ceremony speech. The Nobel Prize in Literature 2009. Herta Müller <https://www.nobelprize.org/-prizes/literature/2009/ceremony-speech/>
2. Bauer K. "Rev. of Ralph Könen, ed., Der Druck der Erfahrung treibt die Sprache in die Dichtung: Bildlichkeit in Texten Herta Müllers". The German Quarterly. 1999. 72 (4): p.421–22
3. Brigid B. Haines, Lyn L. Marven. Herta Müller. Oxford University Press. 2013. 288.p
4. Dedikova Bc.M. Raumfigurationen in Herta Müllers Werken Herztier und Niederungen // Magisterská diplomová práce. 2013. 60p.
5. Glajar V. Banat-Swabian, Romanian, and German: Conflicting Identities in Herta Müller's "Herztier" // Monatshefte. Vol. 89, No. 4. Libuše Moníková / Herta Müller: Sprache, Ort, Heimat (Winter, 1997), p.521-540.
6. Haines B. Die akute Einsamkeit des Menschen. Herta Müller's Herztier // Herta Müller. Ed.Bettina Brandt, Valentina Glajar. Oxford: Oxford University Press, 2013. p. 87–108.

7. Lontrasova A. Angst vor der Securitate in Herta Müllers Werk //Deutsch ohne Grenzen Deutschsprachige Literatur im interkulturellen Kontext. Ed. Jürgen Eder, Zdeněk Pecka. 2015. p.339-347.
8. Müller H. Herztier. München: Carl Hanser Verlag. 2007. 261p.
9. Nubert R., Dascalu Romitan A.-M. Das Bild der Diktatur in Herta Müllers Roman Herztier – Mit besonderer Berücksichtigung der sprachlichen Mittel // Germanistische Beiträge. 2015. Issue 36. p.13-32.
10. Predoiu G. Rumäniendeutsche Literatur und die Diktatur. Hamburg: Dr. Kovac Verlag. 2004. 205p.
11. Schmidt S. Vom Kofferpacken. Zur fragilen Allianz der Dinge mit den Worten im Werk Herta Müllers // Zeitschrift für Germanistik. Neue Folge, Vol. 22, No. 1 (2012). p.115-128.

Malahat Osmanova

Summary

The problem of memory and identification in Herta Muller's novel “The Land of Green Plums”

Herta Muller writes about the change of the man who lived in the period of totalitarian regime and who faced repression becoming the “victim” of the social system, narrates the tragedy of an alienated person. Repression victims' sense of fear and hopelessness being the main idea in all novels by Herta Muller is highlighted during her literary heritage. The novel “The Land of Green Plums” being analyzed in this article deals with the human loneliness, hate towards the political issues, personal tragedy that results with the alienation and identification problem.

Малахат Османова

Резюме

Проблема памяти и идентичности в романе Герты Мюллер «Сердце-зверь»

Герта Мюллер пишет о превращении человека, живущего в эпоху тоталитарного режима и подверженного репрессиям, в «жертву» социальных систем, повествует о трагедии отчужденного человека. Чувство страха и безнадежности жертв репрессий, как основная идея всех романов Г. Мюллер, проходит красной нитью через все ее творчество. В романе «Сердце-зверь», рассматриваемом в данной статье, повествуется о человеческом одиночестве, ненависти к политическому строю, личностной трагедии, ведущей к отчуждению и борьбе за идентичность.

Rəyçi: fil.f.d.dos. Y.Abdullayeva

Redaksiyaya daxil olma: 11.05.2021

Təkrar işlənməyə göndərilmə: 24.05.2021

Çapa qəbul olunma: 28.05.2021